

Azərbaycan Ordusu, Azərbaycan əsgəri bilməlidir ki, ölkəmizin ərazi bütövlüyü nəyin bahasına olursa-olsun, bərpa edilməlidir.



Heydər ƏLİYEV



AZƏRBAYCAN ORDUSU

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİNİN ORQANI

Qəzet 1992-ci il fevralın 11-dən çıxır

4 oktyabr 2017-ci il № 74 (2191)

Qiyməti 25 qəpik

Ulu öndər Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsi ölkəmizin tarixində yeni mərhələnin başlanğıcıdır

1993-cü il oktyabrın 3-də ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi

Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik elə günlər var ki, həmin vaxtlarda onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub.

AZƏRTAC xəbər verir ki, belə günlərdən biri də oktyabrın 3-nə təsadüf edir. Həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazandı. Ulu Öndər 98,84 faiz səsle Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu, Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi.

Heydər Əliyevin seçkilərdə bu cür böyük üstünlüklə qələbə qazanması qədərbilən xalqımızın Ulu Öndərə, onun möhkəm siyasi iradəsinə və yüksək nüfuzuna, idarəçilik istedadına olan dərin inamından qaynaqlanırdı. Azərbaycan xalqı bilirdi ki, bu ağır və böhranlı dövrdə ölkəyə sahib çıxmağa Heydər Əliyev kimi liderə ehtiyacı var.

Hələ 1969-1982-ci illərdə - Heydər Əliyevin birinci dəfə hakimiyyətdə olduğu müddətdə Azərbaycan üçün gördüyü misilsiz işlər xalqımız tərəfindən unudulmamışdı. Eyni zamanda, 1990-cı ildə 20 Yanvar faciəsinin ertəsi günü Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımıza başsağlığı verməsi, onunla birgə olduğunu bəyan etməsi dahi liderə olan inamı daha da artırmışdı.

Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Ulu Öndərin müstəqil gənc respublikamıza rəhbərlik etdiyi dövrdə gördüyü əvəzsiz işlər Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuz və söz sahibinə malik bir ölkəyə çevirdi. O vaxt ölkəmiz dövlət müstəqilliyini yenidən bərpa etmişdi, Azərbaycan Ermənistanla müharibə şəraitində idi. Bu risk doğuran amillər böyük dövlətləri və şirkətləri Azərbay-



cana sərmayə yatırmaqda ehtiyatla davranmağa vadar edirdi. Ulu Öndərin beynəlxalq arena-dakı şəxsi nüfuzu tərəddüdlərə son qoydu: 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft müqavilələri imzalandı. Sonradan "Əsrin müqaviləsi" adlandırılan bu Saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, dünya xəritəsindəki mövqeyini möhkəmləndirdi. Azərbaycan artıq bütün dünyada neft ölkəsi olaraq tanınmağa başladı.

Azərbaycanın inkişafının sonrakı mərhələləri göstərir ki, ölkəmizi dünyanın vacib aktorları sırasına Heydər Əliyevin şəxsi nüfuzu sayəsində qazanı-

lan uğurlar çıxarıb.

Heydər Əliyev yaxşı bilirdi ki, güclü, nizam-intizamlı ordu yaratmadan Ermənistanın torpaqlarımıza təcavüzünün qarşısını almaq mümkün olmayacaq. Odur ki, hakimiyyətə qayıdırdan dərhal sonra bu məsələyə əsas prioritet kimi yanaşmağa, böyük diqqət ayırmağa başladı. Prezident Heydər Əliyev 1993-cü il oktyabrın 10-da andiçmə mərasimindəki çıxışında bu barədə danışaraq deyirdi: "Azərbaycan Respublikası bir müstəqil dövlət kimi özünü müdafiə etməyə qadir orduya malik olmalıdır. Təəssüf ki, müstəqillik əldə ediləndən sonra keçən dövrdə bu sahədə az iş görüldü. Ləziz gələrsə, sülh yolunda ad-

dımlarımız nəticə verməyə, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün, respublikanı müdafiə etmək üçün qüdrətli bir ordunun yaradılması bizim əsas vəzifəmizdir".

Prezident Heydər Əliyev nitqində qətiyyətlə bəyan etdi ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Azərbaycan xalqı öz qamətini düzəldəcək, ayağa qalxacaq, gücünü birləşdirəcək, müasir ordusunu yaradacaq və müstəqil dövlətini, öz ərazisini bundan sonra göz bəbəyi kimi qoruyacaq.

Bir müddət sonra Ermənistan-Azərbaycan münaqişəsində atəşkəsin əldə edilməsi ordu quruculuğunda köklü islahatların aparılması üçün əlverişli im-

kan yaratdı. Çox keçmədən ölkəmizdə ordu quruculuğu sahəsində ciddi addımlar atıldı. Vahid komandanlığa tabe olan nizami ordu yaradıldı, Silahlı Qüvvələrimizin maddi-texniki bazası gücləndirildi, ordumuz müasir silah və sursatla təmin olundu. Otən ilin aprelində silahlı qüvvələrin təmas xəttində baş verənlər sübut etdi ki, əsas Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti düzgün və məharətlə həyata keçirilib. Bütün komponentlərdə üstün olan Silahlı Qüvvələrimiz düşmənin təxribatının qarşısını qətiyyətlə aldı və dünyaya Azərbaycan Ordusunun qüdrətini nümayiş etdirdi.

Ümummilli Liderin qarşıya qoyduğu ümdə vəzifələrdən biri də milli dövlət quruculuğunu həyata keçirmək idi və bu məsələ də qısa zaman kəsiyində həllini tapdı. Azərbaycan xaosdan, anarxiyadan, hərə-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtuldu, sabitliyə, əmin-amanlığa qovuşdu. Ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruldu. Təsədüfi deyil ki, 1993-cü il Azərbaycanın tarixinə qurtuluş ili kimi daxil oldu. Bu gün öz tarixi və milli ənənələrindən bəhrələnen, dünya demokratiyası təcrübəsinə, ümumbəşəri dəyərlərə əsaslanan Azərbaycan dövləti tam təşəkkül tapıb və uğurla fəaliyyət göstərir. Ən əsası isə xalq və dövlət arasında sarsılmaz birlik mövcuddur.

Ulu öndər Heydər Əliyev zamanın çağırışına cavab verən, zamanı qabaqlayan dahi şəxsiyyət idi. Onun fəaliyyəti sabaha ünvanlanan fəaliyyət idi. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, ümummilli lider və xalq məhəbbətini qazanan ulu öndər kimi qalib. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədr misilsiz xidmətlər göstərmiş ikinci dövlət başçısı və siyasi lider tapmaq mümkün deyil.

Ümummilli lider Heydər Əliyev tək-cə Azərbaycan deyil, həm də dünyanın nadir və bənzərsiz şəxsiyyətlərindən biridir. Onun əziz xatirəsi hər bir azərbaycanlının, hər bir soydaşımızın qəlbində əbədi yaşayır və yaşayacaq.

HDQ-də NATO qiymətləndirməsinə hazırlıq üzrə məşqlər keçirilir



Hərbi Dəniz Qüvvələrinin 2017-ci il üçün hazırlıq planına uyğun olaraq, NATO-nun Əməliyyat İmkanları Konsepsiyası proqramı çərçivəsində Hərbi Dəniz Qüvvələrinin Dənizdə Qadağa Əməliyyatları üzrə Göyərte qrupunun 1-ci səviyyəli özünüqiymətləndirmə təliminin hazırlıq məşqləri keçirilir.

Müdafiə Nazirliyi
Mətbuat Xidməti



Növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb

Azərbaycan Prezidentinin müvafiq sərəncamına uyğun olaraq, oktyabrın 1-dən ölkəmizdə növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb.

AZƏRTAC xəbər verir ki, bir ay davam edəcək çağırış prosesində minlərlə gənc hərbin sirlərinə dərindən yiyələnmək, Vətənin keşiyində özmlə dayanmaq kimi şərəfli borcunu yerinə yetirmək üçün əsgəri xidmətə yollanacaq.

Sərəncama əsasən, 1999-cu ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaş tamam olmuş, habelə 1982-1998-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş Azərbaycan Respublikası vətəndaşları 2017-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Həmin sənədə uyğun olaraq, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları oktyabrın 1-dən 30-dək ehtiyata buraxılırlar.

Qeyd edək ki, Prezident İlham Əliyev sentyabrın 5-də Azərbaycan Respublikası vətəndaşlarının 2017-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.

Ordudan tərxis olunan hərbi qulluqçuların yola salınması mərasimi keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikası və vətəndaşlarının 2017-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" müvafiq sərəncamının icrası Silahlı Qüvvələrdə davam edir. Bu münasibətlə "N" hərbi hissəsində ordudan tərxis olunan hərbi qulluqçular üçün "Xidmətinə görə sağ ol, əsgər!" adlı yola salınma mərasimi keçirilib.



Hərbi hissənin zabiti polkovnik-leytenant Rasim Manafov şəxsi heyəti və qonaqları salamlayaraq komandanlığın təbrik-müraciətini hərbi qulluqçulara çatdırıb. O, hərbi xidməti uğurla başa vurmuş gənclərə səmimi arzularını bildirərək xidmətə yeni başlayan əsgərlərə də uğurlar arzulayıb.

Ehtiyata buraxılan əsgərlər haqqında məlumatlar verilib, xidmətdə əldə etdikləri nailiyyətlərdən söhbət açılıb. Sonra döyüş növbəsinin rəmzi təhvil mərasimi həyata keçirilib. Ehtiyata buraxılan əsgər silahını, demir dəbilqəsini və zirehli gödəkçəsini onu evəz edəcək gənc əsgərə təqdim edib.

Gənc əsgər isə silahdaşları adından, özündən əvvəlki döyüşçülərin ənənələrini davam etdirəcəklərinə, Ali Baş Komandanımızın rəhbərliyi altında tezliklə işğal altında olan torpaqlarımızdan xalqımıza qələbə müjdesi gətirəcəklərinə and içib.

Xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya fəxri fərmanlar təqdim olunduqdan sonra "Vətən Uğrunda!" Səyyar Təbliğat Dəstəsinin iştirakı ilə əsgərlər üçün konsert proqramı təşkil edilib.

Müdafiə Nazirliyi
Mətbuat Xidməti

Ermənistan silahlı birləşmələri atəşkəs rejimini pozub

2 oktyabr 2017-ci il.

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 123 dəfə pozub.

Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Şavarşavan kəndlərində, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərlı, Fərəhli, Bala Cəfəri kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibeyli, Ağdam, Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Qaraqaşlı, Kəngərli, Sarıcalı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Qazax rayonunun Kəmərlı, Qaymaqlı, Cəfəri və Bala Cəfəri kəndlərində, Berd rayonunun Nerkin Karmirağbur, Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz

3 oktyabr 2017-ci il.

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 102 dəfə pozub.

Ermənistan Respublikası Noyemberyan rayonunun Berdavan, Dovex, Barekamavan kəndlərində və İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərlı, Qaymaqlı, Cəfəri və Bala Cəfəri kəndlərində, Berd rayonunun Nerkin Karmirağbur, Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz

rayonunun Əlibeyli, Ağdam, Koxanəbi, Əsrik Cırdaxan, Ağbulaq və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Yarımca, Ağdam rayonunun Baş Qərvənd, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Mətbuat Şurası və BAMF-in birgə təşkilatçılığı ilə bir qrup ziyalı cəbhə bölgəsində olub

Mətbuat Şurası və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) birgə təşəbbüsü ilə Bakı Dövlət Universitetinin (BDU) bir qrup müəllim heyəti, tanınmış jurnalistlər və media təmsilçiləri, eyni zamanda ictimai xadimlərin cəbhə bölgəsinə səfəri baş tutub.

BAMF-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti ilk olaraq Füzuli rayonunun Horadiz qəsəbəsində Aprel döyüşləri zamanı şəhid olmuş Azərbaycan əsgərlərinin xatirəsinə ucaldılan abidəni ziyarət ediblər. Daha sonra nümayəndə heyəti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində sosial obyektlərlə tanış olublar. Kənddə yeni tikilən və yeni tədris ilində istifadəyə verilən məktəbin önündə çıxış edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti, MŞ-nin sədr müavini Umud Mirzayev Cocuq Mərcanlıya vaxtaşırı belə səfərlərin təşkil olunmasının vacib əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, tanınmış ziyalıların gəlişi məktəbin gələcək fəaliyyətinə öz müsbət təsirini göstərəcək. Cocuq Mərcanlının ölkə başçısının müvafiq sərəncamları ilə ən qısa zamanda yüksək səviyyədə yaşayış məntəqəsinə çevrildiyini bildiren U.Mirzayev arzu edib ki, ən qısa vaxtda Prezident tərəfindən oxşar sərəncamlar işğal altında olan digər bölgələrimiz, o



cümlədən onun doğulub boya-başa çatdığı, bir hissəsi hələ də işğal altında olan Füzulinin Aşağı Əbdürrəhmanlı kəndi barəsində də verilsin.

Milli Məclisin deputatı, MŞ-nin sədri Əflatun Amaşov ötən ilin aprelinde Azərbaycan Ordusunun uğurlu döyüş əməliyyatlarından sonra öz normal həyat məcrasına qayıdan Cocuq Mərcanlıda bu gün ölkə Prezidentinin bilavasitə diqqəti və nəzarəti ilə salınan yaşayış massivini, infrastrukturun həm də Qarabağa qayıdışın bir əlaməti olduğunu qeyd edib. Kənd sakinlərinə müjdə verən MŞ-nin sədri yaxın gələcək

də Şuranın Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə birgə Cocuq Mərcanlıda Media Mərkəzinin yaradılmasını nəzərdən keçirdiklərini bildirib: "Biz istəyirik ki, bu bölgəyə, bu kəndə gələn yerli və xarici qonaqlar, jurnalistlər məlumatları vahid mərkəzdən alsınlar. Bu mərkəz hər cür vasitələrlə təmin olunsun".

Milli Məclisin deputatı Aqil Abbas isə Cocuq Mərcanlı məktəbinin bütün müəllim-şagird heyətinin ön cəbhənin əsgərləri olduğunu söyləyib: "O yüksəkliklərdə sizi qoruyan əsgərlərimiz sizi yanlarında gördükləri üçün daha əzmlı, daha güclü olurlar".

BDU-nun professoru Cahan-

gir Məmmədli isə bu gün məktəbdə təhsil alan uşaqların hamısını tələbə kimi universitetdə gözlədiyini bildirib. Qeyd edib ki, bu məktəbdə oxumaq, bu kənddə yaşamaq qədər fədakarlıq nümunəsidir.

Məktəblilər qarşısında çıxış edən BDU-nun professoru, filologiya elmləri doktoru Nəsir Əhmədli, media rəhbərləri - Mətbuat Şurası idarə heyətinin üzvü, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırı, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, "İki sahil" qəzetinin redaktor müavini İsmayıl Hacıyev, "Region+" jurnalının baş redak-

toru Namiq Mayılov, "Türküstan" qəzetinin baş redaktoru Aqil Camal və nümayəndə heyətinin digər üzvləri məktəbin kollektivinə öz arzu və isteklərini çatdırıblar.

Cocuq Mərcanlıdakı məktəblə tanış olan nümayəndə heyəti təhsil ocağına bir çox kitablar hədiyyə edib. Həmin kitablardan bəziləri nümayəndə heyətinin tərkibində olan müəlliflər tərəfindən yazılıb və məktəbin müəllimi və şagird heyətinə təqdim olunub.

Səfər zamanı nümayəndə heyəti Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndini də ziyarət edərək burada erməni təcavüzkərləri tərəfindən xarabalığa çevrilmiş ərazilərə, o cümlədən kəndin qəbiristanlığına baş çəkdi. Təəssüf ki, bu qəbiristanlıqda çoxlu sayda qəbirlər erməni ordusunun əsgərləri tərəfindən tanınmaz hala salınıb və qəbirüstü baş daşları güllələnib. BAMF sədrinin ötən il dünyasını dəyişən atası da məhz bu kəndin Azərbaycan əsgərlərinin nəzarətində olan hissəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb. Səfər çərçivəsində nümayəndə heyəti, eyni zamanda, Füzuli və Cəbrayıl rayonunda yerləşən hərbi bölmələri ziyarət edərək əsgər, zabit və yüksək çinli hərbiçilərimizlə görüşüb, onlarla birgə nahar edib və fikir mübadiləsi aparıblar.



Vətən sevgisi... Kainatın bütün işığını, nurunu qəlblərə köçürən bir sevgi. Belə bir sevgi mücəssəməsi olmuş Vətən övladlarından biri haqqında söz açacam. O, hər kəsin yaddaşında 37 yaşlı vətənpərvər zabit kimi qalıb. Hər il onun ad günü qeyd olunur, yaşının üstünə yaş gəlir.

Sənən Tahir oğlu Axundov 29 sentyabr 1979-cu ildə Füzuli rayonunda anadan olmuşdu. 1996-cı ildə Bakı şəhərindəki 144 sayılı tam orta məktəbi bitirərək, Ali Hərbi Dənizçilik Məktəbinə daxil olmuşdu. 2001-ci ildə "N" hərbi hissəsində xidmətə başlamışdı. 2008-ci ildə Almaniya Federativ Respublikasında Almaniya Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirmişdi.

Müdafie Nazirliyində məsul vəzifə daşıyırdı. Aprel döyüşlərində təkidlə rəhbərliyə müraciət edərək doğulub boya-başa çatdığı Füzuli bölgəsinə yola düşdü və Lələtəpə yüksəkliyi uğrunda döyüşlərdə şəhid oldu.

Bu günlərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində şəhid polkovnik-leytenant Sənən Axundovun doğum günü qeyd olundu. Tədbirdə şəhidin ailə üzvləri, kursant yoldaşları da iştirak edirdilər.

Öncə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad

edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.

Tədbiri humanitar fənlər kafedrasının reis müavini polkovnik Rəhim Səmədov açaraq şəhid zabitin həyat və döyüş yolu haqqında geniş məlumat verdi. Bildirdi ki, aprel döyüşlərindən illər ötsə də, xalqımız bu tarixi qürurla anıb, qəhrəman oğullarımızı ehtiramla yad edəcək. "Bu qələbə bizləri Qarabağa səsləyən növbəti qələbələrin müjdəçisi oldu. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev aprel döyüşlərinə xüsusi önəm verərək, bizim şanlı qələbəmiz olduğunu vurğulaması torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə dair verdiyi mesajdır..."

Məktəb rəisinin müavini polkovnik Elmür İbrahimov çıxışında dedi ki, 2016-cı ilin apreli Azərbaycan tarixinə qızıl həflərlə həkk olunub. "Bu ayda biz şəhidlər verdik, həsərlə gözlədiyimiz torpaqlara - Qarabağa yolumuz açıldı. Əzəli torpaqlarımıza doğru inamlı addımları Sənən, Murad, Samir, Raqif, ... kimi oğullar öz canları bahasına atdılar. Nə qədər ki, Azərbaycan var, onlar daim xatirələrimizdə yaşayacaqlar. Qəhrəmanlarımızın qısa, amma şərəfli ömür yolu gənclərimizə örnekdir".

Şəhidin müəllimi, ehtiyatda olan II dərəcəli kapitan Fikrət Axundov illər öncəsinə qayıda-

Nəsilərə nümunə Ömür yolu

raq Sənən çox məsuliyyətli, vətənpərvər bir gənc olduğunu xatırladı. Qeyd etdi ki, məhz Sənən kimi oğullar Ermənistanın formalaşdırdığı "məğlubedilməz ordu" mifini heçə döndərdi. "Onun şəhidliyi azərbaycanlı zabitin göstərdiyi şücaətin, mərdliyin və qəhrəmanlığın bariz nümunəsidir".

Ehtiyatda olan zabitlər Tərlan Seyfullayev, Nazim Camalov, şəhid atası Yaqub Məmmədov və başqaları da Sənənə yüksək mənəvi keyfiyyətlərindən söhbət açaraq onunla fəxr etdiklərini bildirdilər.

Gələcəyin zabitləri adından kursant Nadir Quliyev çıxış etdi. O dedi ki, dövlətimizə və içdiyi Hərbi anda sonadək sədaqətli olan Sənən Axundov kimi zabitlərimizin müqəddəs ruhu qarşısında baş əyirik. "Gələcəyin zabitləri olacaq bizlər də Vətən sevgisini onlardan öyrənir, Vətənimizi qorumaq üçün nəzəri və praktik biliklərə daha dərinləndiririk. Biz kursantların ən böyük arzusu belə qəhrəmanlara layiq olmaqdır".

Kursant yoldaşı polkovnik-leytenant Rasim Əliyev şəhidlə bağlı xatirələrindən, Sənənə atası Tahir müəllimin tez-tez onlara verdiyi tövsiyələrdən, dostluğa, yoldaşlığa necə sədaqətli olmasından danışdı və kövrək hissələrini bölüşdü.

Aprel döyüşlərindən az əvvəl onun təşəbbüsü ilə bütün qrup yoldaşlarımız görüşə toplanmışdıq, - dedi. - Sənən da arzularından, gələcək planlarından danışdı. Qarabağ, Füzuli iki kəlməsindən birində yer alırdı. Onun "Qarabağı biz mütləq azad edəcəyik.



Orada, o torpaqlarda övladlarımızın xoş günlərinin şahidi olacağım" sözlərini unuda bilmirəm...

- Həqiqi bir şəxsiyyətin həyat yoldaşı olmağımla qürur duyuram, - deyən şəhidin ömür-gün yoldaşı Nəcibə xanım qürurla sözə başladı. - Sənən Vətən, torpaq sevgisi sonsuz bir ümman idi. Daim övladlarına deyirdi ki, hansı sənəti seçməyinizdən asılı olmayaraq öncə Vətəni sevin, vətənpərvər olun. Onun üçün vətənpərvərlik ən uca mənəvi rütbə idi. Burada müəllimləri də, kursant yoldaşları da danışdılar, xatirələrini bölüşdülər. Bəli, Sənən daim deyirdi ki, general olacam. Lakin daha yüksək zirvəyə - şəhidliyə qovuşdu. Dövlət rəhbərliyinin şəhid ailələrinə diqqət və qayğısını daim biz də hiss edirik. İnanıram ki, kursantlarımız qəh-

rəmanlıq eşqi ilə Sənənə, Muradın, Samidin və yüzlərlə şəhidimizin qisasını unuda bilməyən əlaçlaqlar!

Əməkdar mədəniyyət işçisi, şairə Zəminə Xınalı üzünü şəhid zabitin xanımına tutaraq dedi ki, Azərbaycan qadını sədaqətli, Vətənin sabahı üçün məsuliyyət hissi ilə yaşayan övladlar tərbiyə edib böyüdüən anadır, məhz Nəcibə xanım kimi.

Məktəb komandanlığı adından xatirə lövhəsi şəhidin övladları Tahir və Nəzrinə təqdim olundu.

Sonda şəhid zabitə həsr olunmuş "Mənim üçrəngli bayrağım" sənədli filmi nümayiş etdirildi.

Leytenant
Günay TAĞIYEVA,
"Azərbaycan Ordusu",
fotolar
C.CƏFƏROVUNDUR

“Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanov adına post”da

Ön xətdən reportaj

Bir dəstə çiçək

Əsgər Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da şəhid oldu. Qəhrəmanlıqla şəhid oldu. Onun qəhrəmanlığı hər bir Azərbaycan əsgəri üçün örnəkdir. Silahlı Qüvvələrimizin şəxsi həyatının istər döyüş, istərsə də mənəvi hazırlığının səviyyəsinin təsdiqidir.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə xidmət etdiyi posta Çingiz Qurbanovun adı verilib. Bu, şücaəti, qətiyyəti, Vətən sevgisi ilə xidmət etmiş əsgərə böyük ehtiramdır. Əməkdaşımızın "Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanov adına post" a ezamiyyəti də məhz bu amillə bağlıdır: qəhrəmanlıq, qəhrəmanlar unudulmur, yaşadılır...

"Azərbaycan Ordusu"



Səngərlər çağırır mənə - səngərlərdə döyüş növbətçiliyi aparən əsgərlərimizlə kəlmələşməyin təşnəsiyəm. Hər dəfə eşitdiklərim gözlerimin nuruna dönür, dizimin taqətinə, ürəyimin tərpinə. Bu çağırış erkdi. Əsgərin sözə, sözün cəfəkeşlərindən olan "Azərbaycan Ordusu"na səmimi erkdi...

Neçə gündü ürəyim mənə Tozuza çəkir - baxışım əsgərlərimizin baxışlarından, sözüm əsgərlərimizin sözlərindən tamsına-qaç, bir mətəb mənim də, onların da ruhunun səyyarəsi olacaq; yaxın vaxtlarda torpaqlarımız işğaldan azad ediləcək! Bu mətəbi "Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanov adına poçt"da əsgərlərlə nəfəs-nəfəsə yaşayacağıq, bu mətəbi məmləkətimizə gözyaydınlığı biləcəyik. Uzaqda olmayan həmin günün səhəri ayrı ovqatla açılacaq, həmin gün doğulacaq körpələrə Qələbə adı veriləcək, yaqin. Qələbələr Qələbənin necə qazandığını biləcəklər, şəhidləri ömürlərində yaşada-yaşada yaşa dolacaq, böyüyəcəklər, əsgər olacaqlar - torpaqlarımızın müdafiəsində dayanacaqlar. Könlümdən bu düşüncələri tütyə kimi gözlerimə çəkmək keçir.

Çingizi qohum-əqrəbalarından, tələbə yoldaşlarından, müəllimlərindən savayı heç kim tanıyırdı. 2016-cı ilin yayında əsgər yoldaşları tanıdı, komandirləri tanıdı. İndi hamı tanıyır; tələbə ömrü yaşadı, tələbəliyi xatirələrə çevrilməmiş hərbi xidmətə çağırıldı - Çingiz Qurbanov döyüş növbətçiliyi apara-apara 8 ay əsgər ömrü yaşadı. Qəhrəmanlığı onu milyonların ruhunun can ortağı etdi...

Çingiz necə əsgər olub? - xidmət yoldaşları Çingizi kövrəkliklə, qürurla xatırlayırlar. "Aprel döyüşlərindən danışıqda bir qədər təəssüflənirdi, kaş onda biz də xidmətdə olaydıq", - deyirdi. Bu təəssüf səkkiz ay Çingizlə birgə döyüş növbətçiliyi aparıb..."

Xocalıda donanları xatırlayıb, Meşəlidə, Ağdabanda yanaları xatırlayıb. Tərtərdə gecənin gecə vaxtı düşmənin üstünə gədən, onlarla düşmənlə tək vuruşan, Vəzirə xatırlayıb, özünü ermənilərin tankının altına atan Etibar xatırlayıb, Mübarizi xatırlayıb - Vətənin sıxılclarını xatırlayıb, Vətənin qaysaqqlamayan yaralarını xatırlayıb. Xatırladıqca qəlbi qana dönüb Çingizin. Təəssüfü bir boy da dikəlib. Yumruqları düyünlənib. Dekabrın 29-da ürəyi postun arxasından dəreyə enən, illərdən bəri ayaq dəyməyən ciğirə tərəf çəkib Çingizi. Onu həzin-həzin əsən yellər uğurlayıb, Ay işığı

uğurlayıb, bir də Vətənin qayıbanə səsi: "Get!..."

Mübariz İbrahimovun qəhrəmanlığı Mübarizlik təyini yaratdı, Çingiz Qurbanovun qəhrəmanlığı Çingizləşmə...

Kənddə "Çingiz Qurbanov küçəsi"ndən keçib "Çingiz postu"na gedirik. Ora üçüncü gəlişimdi. Otən dəfə Çingizin atasıyla gətmişdim. Gördüklərim də, eşitdiklərim də düşüncələrimin ruhuna dönmüşdü: Salman kişi Çingizin daş-divardan dikələn baxışlarını görüncə dayanmışdı. Baxmışdı. Yaxınlaşmışdı. Bir vaxtlar qoşa qolları oğlunun küreyində çarpazlaşdı. O qollar daş-divarı bağrına basmışdı. "Mənim oğlumuydun, indi Vətənin oğlusan..." - demişdi. Təki Vətən yaşasın! - pıçıldamışdı.

Həmin posta hərbi hissənin zabiti Elşad Heydərovla gedirəm. Bir əlim inamdan yapışmış, bir əlim güvəncdən, inandığım, güvəndiyim əsgərlərin yanına tələsməkdəyəm...

- Qarşı tərəf meşəlikdi. Bu, döyüş növbətçiliyi aparən əsgərdən son dərəcədə böyük diqqət, sayıqlıq tələb edir. Əsgərlərimi-



zin sayıqlığını bilən düşmən tər-pənəməyə cəsəret etmir. Belə mövqələrdə sayıqlıq hərbi xidmətin açarındı, - zabitin dediklərini təmas xəttində hərbi xidmət düşturu bilirəm...

Öyrənirəm ki, bu postda xidmət etmiş əsgərlər zaman zaman vaxt alanda komandirlərin icazəsiylə bura gəlir, əsgərlərlə kəlmələşir. Aprel döyüşlərindən, aprel döyüşlərinin qəhrəmanlarından, şəhidlərdən, Vətəndən, torpaqdan danışırlar.

Mənə elə gəlir ki, Çingizin qayıbanə səsinə eşidirəm: "Gəldinizmi? Atam hani? Otən dəfə buradan çiçəklər aparmışdı. O çiçəklər açıbmı?... "Sənin adını daşıyan postda xidmət edən

əsgərlər o çiçəklərin yanında Cıdır düzündən gətirəcəkləri çiçəkləri də göyərəcəklər..." - deyirəm. Yerin göyə, göyün yerə sədaqəti biçimində deyirəm və könlüm bir vaxtlar Çingizin döyüş növbətçiliyi apardığı posta meyillənir...

Bir topa bulud postu kölgələndirib. Təbiətin "Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanov adına post"da xidmət edənlərə ehtiramıdır - düşünürəm...

Postda döyüş növbətçiliyi aparən əsgərlərin hər birinin Çingizləşməyə hazır olduğuna zərəcə şübhə etmirəm. Onların ehatəsindəyəm. Torpaqdan, Vətəndən danışırdıq, bir də Çingiz Qurbanovdan. "Bir vaxtlar Çingizin dayandığı postda dayanmağın qürurunu da yaşayırdıq, məsuliyyətini də dərk edirik. Döyüşdə şəhid olsam, mənim atam da Salman əmi kimi "Təki Vətən yaşasın!" deyər..." - əsgər Orxan Sultanov baxışlarını qarşı tərəfdən üzmədən belə deyir.

Neçə ay əvvəl Tovuzun Şəhidlər xiyabanında gördüyüm, kəlmələşdiyim 5 yaşlı Turalın dediklərini xatırlayıram. "Böyüyəndə kim olacaqsan, balaca?" - sualıma qətiyyətlə "Çingiz olacam!" - demişdi. Bağrıma basmışdım Tu-



mai-siyasi dərslərdə Azərbaycanın Milli Qəhrəmanlarından, əsən, Çingiz Qurbanovdan da danışırdı, onların vətənpərvərliyinin mahiyyəti açıqlanırdı. Bir dəfə "Çingiz qəhrəman olmaya bilirdimi?" - sualına əsgərlərdən biri belə cavablandırmışdı: Xeyr. Çingiz 2016-cı il dekabrın 29-da olmasa da, yanvarda, fevralda, hansı məqamdası qəhrəman olacaqdı. Vətən sevgisi onu hansı döyüşdəsə qəhrəman edəcəkdikdi... Çingizlə qürurlandığım qədər o əsgərlə də qürurlanmışdım. Bu postda xidmət edən əsgərlərin hamısı, sizin sözünüzün qüvvəti, Çingizləşməyə hazır olan əsgərdir...

Baş leytenant Nüsrət Rəhimov deyir ki, burada xidmətə başlayan gənc əsgərlərlə ilkin söhbətlərimizdə qəhrəmanlıqdan da, Çingizdən də danışırdıq. Tam səmimiyyətlə deyirdim ki, hər biri məhz bu postda xidmət etdiyinə sevinir, "Çingizin etmək istədiklərini biz başa çatdıracağıq", - deyir. Çingiz nə istəyirdi? - torpaqlarımızın işğaldan azad edilməsini. Əsgərlərimiz o günün tezleşməsinin həsrətindədi...

Döyüş növbətçiliyinə gedənləri Çingizin baxışları uğurlayırdı: "Elə xidmət edin ki, axar sularımız qurumasın, açar çiçəklərimiz ləçəkləsin, bulaqlarımız çağlasın, atlarımız kişnəsin, Zəhrələrin dum-duru ömürlərinə güllə, qəlpə dəyməsin..." - Dədə Qorqudun ruhundan süzülən kəlmələrdi...

"Çingiz Qurbanovun qəhrəmanlığını aprel döyüşlərinin davamı bilirəm", - deyirəm. Kapitan Elşad Heydərov qətiyyətlə, "Haqlısınız", - deyir. "Aprel döyüşləri əsgərlərimizin ruhunu Böyük Qələbəyə köklədi. Çingizin qəhrəmanlığı Böyük Qələbənin zərərsədi. Çox dəyərlə zərərsədi. Həm hərbi baxımdan, həm də mənəvi baxımdan..."

Nənələr nəvələrinə nağıl danışırdı: "Biri vardı, biri yoxdu. Bir Çingiz vardı. Qusarda doğul-

muşdu...". Davamını nəvələr danışırdı: "Onda torpaqlarımız düşmən əlindəydi. Çingiz əsgəriydi. Bir gün təkbaşına düşmənlərin üstünə getdi. Döyüşdü. Dördünü öldürdü..." - qırışığı bura gələli açılan düşüncələrimin cazibəsindəyəm əsgərlərin qətiyyətlə, sevgilərlə, səmimiyyətlə dediyi kəlmələrə sarı boylarıram: "Çingiz sırımızdadı!...". Şeyx Şamilin bir kəlamı düşür yadıma: "Sonunu düşünen qəhrəman olmaz". Çingiz işğalın sonunu düşünürdü, ömrünün yox. Bu əsgərlər də işğalın sonunu düşünür, şübhəsiz.

Bir məqam diqqətimdən yayınmır: döyüş növbətçiliyindən qayıtmış əsgərlər Çingizin obeliskinin qarşısında dayanıb. Heç biri dilənmir. Baxışları Çingizin daş baxışıyla danışırdı: "Həmişə sırımızdasan, qardaş!..."

Diqqətimi postun yan-yörəsindəki daşlar çəkir: daş daşa söykənib, daş daşa mehirləşib. Gördüklərim duyumumu tərpdir, misralaşır: "Yağı saçını yolar, söykək olsa daş daşa!..." - deyirəm. Zabit də gülümsünür, əsgərlər də. Mətəbimin belə anlaşılması mənə könül xoşluğu verir.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Hidayət Poladovun dedikləri əsgərin əsgərə, əsgərin qəhrəmanlığa, əsgərin dövlətçiliyə sədaqəti kimi, müharibənin sonunun uzaqda olmadığının təsdiqi kimi dinlənilir:

- Salman əmiyə bir dəstə çiçək veriblər ki, Çingizin məzarı üstünə qoysun. Hər birimiz Çingiz üçün Cıdır düzündən bir dəstə çiçək gətirəcəyik!

Postda yaxın vaxtlarda dəriləcək həmin çiçəklərin ətrini duyuruq...

Qələbə günü dərəcəyim bir dəstə çiçəyi bütün şəhidlərə ehtiram kimi "Şəhidlər xiyabanı"na aparacağam. Nəvələrlə birgə...

(Ardı 5-ci səhifədə)

“Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanov adına post” da



(Əvvəli 4-cü səhifədə)

Ucar rayonunun Boyat kəndində anadan olmuşam. C.Naxçıvanski adına Hərbi Liseyde, sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərbi təhsil almışam. Xəzəri sevmişəm. Xəzərin dalğalarına çox baxmışam. Mənə elə gəlirdi ki, dünya elə Bakıdı. Sonralar Azərbaycanımızı tanıdım. Tanıdım və Bakı qədr sevdim. Qarabağımızı tanıdım və sevdim. Yuxarı siniflərdə oxuyanda ermənilərin niyə elan etmədən müharibəyə başladığının səbəblərini təfərrüatı ilə bildim. Onların ərazi iddialarının haradan qaynaqlandığını anladım. I Pyotrun vəsiyyətini də oxumuşdum. Veliçkonun kitabını da, A.Puşkinin ermənilər haqqında dediklərini də. Obrazlı şəkildə desək, Vətənimizə dəyən daşların gizlitsini ürəyimdə hiss edirdim. Hərbçi olmağı qərara aldım. Valideynlərim istəyi-mə qarşı çıxmıdı. Atamın de-

Gənc zabitlərimiz

“Həmin günün ərəfəsindəyik”

dikləri məni daha da ruhlandır-dı: “Qərarını çox bəyəndim, oğul. Sən hamımıza başucalıq gətirəcəksən. Səninlə qürur duyacağıq...”.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olduğum günün sevincini heç zaman unutmaram. Kursant olmağımla qürurlanırdım.

Dərslərdə də, cöl təlimlərində də fəallıq göstərdim - hərbi biliklərə yiyələndik. Təkcə müəllimlərimizin müəllimləriylə, öyrətdikləriylə kifayətlənmirdik. Yuxarı kursantlarının köməyindən də bəhrələnirdik...

2013-cü il. Buraxılış mərasiminin təntənəsi digərləri kimi mənim də ömrümün işığına döndü - leytenant idim. Həmin gün atamın çiyinə enən əlinin təmasını ilk hərbi rütbəmə xeyir-dua bildim...

On xətdə xidmətə başladım. Müəllimlərimin, komandirlərimin tövsiyələrini unutmamışdım. Yaxşı komandir tələbkar olduğu qədər də ünsiyyətçi, qayğıkeş olmalıdır. İlk gündən bu kəlamə əməl etdim. Hər əşgərin təmsalında cəbhədəşımı gördüm. Hiss edirdim ki, əşgərlər xətrimi çox istəyirlər...

Dörd ildə xidmət edirdim. Baş leytenantam. Bizim hərbi hissə aprel döyüşlərində iştirak etmədi. O günlərdə ürəyimizdən nələr keçmişdi?!

Əşgərlərin döyüş hazırlığı yüksəkdir. Onlar təlimdən-təlimə püxtələşirlər, Azərbaycan Ordusunun adına layiq səviyyədə xidmət edirlər. Bir dəfə əşgər Həsən Əkbərovdan soruşdum ki, istəyin nədi? Alnını ovuşdurdu, “Qələbə qazanacaq əşgərlərin sırasında olmaq istəyirəm, komandir”, - dedi. Soruşsam, digər əşgərlər də məhz belə deyərdi. Mən zabit olaraq, komandir olaraq əşgərlərimlə fəxr edirdim...

Abdulla Qurbaninin “Lələtəpə fəth”ləri mahnısının təkcə o döyüşlərin iştirakçılarına deyil, Lələtəpə uğrunda döyüşlərin təmsalında, ümumən, ordumuza yazıldığını güman edirəm. O qələbə təsdiqlədi ki, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Sülh danışıqları baş tutmasa, biz də döyüşlərin sırasında olacağıq - özüm Böyük Qələbəni qazanacaq zabitlərin, əşgərlərim qalib əşgərlərin sırasında...

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dediyi bir kəlamə bizim də hərbi xidmət əməli-mizdir: “Azərbaycan bayrağı Şuşada, Xankəndidə, işğal olunmuş bütün torpaqlarımızda dalğalanacaq!”. Həmin günün ərəfəsindəyik...

**Baş leytenant
Nüsrət RƏHİMOV**

Nümunəvi xidmət

“Qəhrəman olacağıq!”

Hərbi xidmətə Lənkərandan çağırılıb. Aprel döyüşlərində orta məktəbdə oxuyurdum. Qələbəyə, Lələtəpə, Bayraqtəpə kimi mühüm mövqələrin düşməndən təmizlənməsinə qədərsevinişmişdi. Digər həmyaşıdları kimi yaşının azlığına o da təəssüflənmişdi. “Ağ atlı oğlan” bədii filmini, Muradı xatırlamışdım. Özünü qınadığından kimsənin xəbəri olmamışdı. “Vaxtında Murad ola bilmədim...” - təəssüflənmişdi. Şəhidlərimizə görə o da qəhərlənmişdi. Təsəllisi müəllimlərimdən eşitdiyim bir kəlamə olmuşdu: “Torpaq şəhidliklə qorunur”. Murad Mirzəyevin, Samid İmanovun, digər şəhidlərin qəhrəmanlığı onun da ürəyini dağa döndərmişdi. Özünə də bəlli olmayan duyğular yaşamışdı...

Televiziya izlədiyim kadrlar, qəzetdən oxuduğum məqalələr, eşitdiyim söhbətlər onun da ruhunu qələbəyə kökləmişdi. O da qələbə gününün uzaqda olmadığını duymuşdu. Ürəyində məhrəm bir titrəyiş hiss etmişdi. Olmuşları xatırlamışdı... Aprel döyüşlərinin ildönümündən sonra hərbi xidmətə çağırıldı. Həmin gün təsadüfən hərbi xidmətdən təzəlikcə qayıtmış qonşuları Samirə görüşəndə sevincle bildirdi ki, hərbi xidmətə gedir. Samirə ərlə əlini xətrini əzizlədiyim qonşusunun çiyinə vurdu:

- Sən qələbənin əşgəri olacağısan, Əli. Sən qələbə qazanacaq əşgərlərin sırasında olacağısan. Unutma ki, yaxşı əşgər olmağın iki şərti var: sevgi və intizam... Vətəni sevmən, Nizamnamələrə ciddi əməl edən əşgərin xətri əzizləndir.

Əli qonşusunun kəlmələrini xeyir-dua bildi...

Əli Salayev yaxşı əşgərdir. Hərbi hissədə hamı onu nümunəvi xidmət edən əşgər kimi tanıyır. Xidmətin ilk günlərində onun da müəyyən çətinlikləri olurdu. Soruşurdu, öyrənirdi. İndi gənc əşgərlər ondan soruşur, ondan öyrənirlər. Onu da bildirdi ki, xidmət etdiyim müddətdə iki dəfə fəxri fərmana layiq görüldüm.

Əşgər olaraq Vətənə xidmətdən qürur duyur. Danışıqlar baş tutmasa, torpaqlarımızı işğal-



dan döyüşlə azad edəcəyik. Əli də o döyüşlərin iştirakçısı olmaq istəyir. Hərbi xidmətə gələndə müəllimlərinə də, valideynlərinə də, qonşusu Samirə də söz verib ki, hamınıza başucalıq gətirən əşgər olacam. Əşgərin başucalıq qəhrəmanlığıdır...

“Qəhrəman olacam”, - demir. “Qəhrəman olacağıq!” - deyir.

Əşgər Əli Salayev belə xidmət edir...

**Əşgər
Hidayət POLADOV**



Esse

Güllələr vaxtında atılır

“Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanov adına post”da xidmət edən əşgərlərimizə

...Gecədi. Buludsuz göy üzündən süzülən Ay işığı kö-nül xoşluğudu. Ulduzlar sayrışır. Meh əsir. Səssizlikdi...

Əşgər döyüş növbətçiliyindədi. Bütün diqqəti qarşı tərəfdədi. Hər tərəpnişi izləyir. Ərköyünlük edən xəyallarını yaxına buraxmır. Silahını sinəsinə daha hərətlə sıxır. Komandirinin məsləhəti düşür yadına: döyüş növbətçiliyi aparan əşgər üçün də hər saniyənin öz hökmü var...

Xidmətə Çingiz Qurbanov şəhid olandan az sonra başlamışdı. İlk döyüş növbətçiliyi günü qəribə, başaçılmaz hisslər keçirmişdi. Az sonra anlamışdı ki, bu hisslər ürəyindən süzülür - sevgidi, Vətən sevgisi, Vətənə sevgidi. Ondən əvvəl döyüş növbətçiliyi aparan əşgərlərin ürəyindən süzülənlerin eynidi, zamanında Çingizin qəlbindən süzülən sevginin eynidi. Bu postda kim döyüş növbətçiliyi aparacağısa, hamısının ürəyi bu ilahi duyğularla silənəcəkdir; Azərbaycan əşgərinin hərbi xidmətinin ruhu bu duyğunun, bu duyumun təsnəsidir...

“Çingiz də bu postda xidmət edirdi. Saniyələri tarixləşdirdi...” - pıçılısı ayılı-ulduzlu gecənin həmişə səsizliyinə qarışdı...

Dən yeri sökülürdü.

Səhər mehi ağacların zərif budaqlarını titrətməkdəydi. Ona elə gəlirdi ki, qələbə gününün səhəridi. Uzaqlarda vaxtında atılan güllələr tarix yazıb. 2016-cı ilin aprelində yazılan tarix bu səhər daha möhtəşəm qələbəylə tamamlandı. Xankəndidə, Şuşada, Laçında, Ağdamda, Füzulidə, Qubadlıda, Cəbrayılda, Zəngilanda qələbə tonqalları göy üzünü qarşılıyır. Anaların, ataların, nənələrin, babaların qoşa qolları əşgərlərin küreyində çarpazlaşıb. Bir qədər aralıda dayanmış qızın məhzun baxışları əşgərlərdən üzülmür. Qardaşına oxşadığı əşgərin əlini sıxır. Dəri bəxşləmədiyi çiçəkləri ona verir.

“Səni də Tahir bilirəm, qardaş. Tahir hələ gəlməyib, siz gəlibsiniz...” - deyir. Sevinci narahatlığa qarışır. Narahatlıqdan can qurtara bilməsə

də, sevinir, sevinə-sevinə bir qədər aralıda dayanmış ağ-birçəyə yaxınlaşır. “Tahirgil sabah gələcək, ay nənə. Döyüş əmrini yerinə yetirib gələcək”, - deyir. Dediklərinə özü də inanır. İnanır ki, qardaşı sabah gələcək. Döyüş əmrini yerinə yetirdikdən sonra...

Qamışlıqda tərəpniş hiss edir. Baxır. Dinşəyir. Səs addım-addım yaxınlaşır. “Ermənilərdi...”, - düşünür. Barmağı tətəyi meyillənir. Hansı duyumun təsiriylə bir anlığa dayanır. Səs yaxınlaşmaqdadı. Yadına babasından eşitdiyim bir kəlamə düşür: “Ovu bərədə vururlar!” Gözləyir... Üç düşmən sürünə-sürünə nəzarətdə saxladığı mövqenin sağına çatmaqdadı...

Beş-üç saniyənin içində nələri xatırlayır? - ermənilərin Meşəliyə necə soxulduğunu, Ağdabanı necə odlara qaladıyığını, Xocalını necə tar-mar etdiyini, Bir də hərbi xidmətə təzə başlayan əşgər yoldaşlarından eşitdiklərini xatırlayır: “Qarşı tərəfə ürəyinin gözüylə bax...”. Baxırdı. Düşmənlərin mövqeyə yaxınlaşdığını görmüşdü...

Ermənilər mövqenin sağına çatmaqdadı. Səs-səmir gəlmədiyini görüb ürəkleniblər. Onlara elə gəlirdi ki, həmlə edəcəkləri mövqeyə çatıblar, atəş açmaq məqamıdı...

Əşgər hər saniyənin öz hökmünün vaxtında dəyərləndirir...

Güllələr vaxtında atılır... Üç erməninin ayağı mövqenin yaxasına dəyməmiş torpağa döşəli qalır...

“Görəsən, anamın, bir də onun ürəyinə damıbmı ki, güllələr vaxtında atılıb?...” - düşünür...

“Məqamında Çingizləşə bilərsiniz...” - komandirinin səsiydi, atasının, ayırd edə bilmir...

Dən yeri sökülüb... Həzin-həzin meh əsir. Yarpaqların pıçılısı aydınlığıyla eşidilir...

Gözəl səhərdi!..

**Hazırladı:
Rəşid HÜSEYNOV,
“Azərbaycan Ordusu”,
fotolar
çavuş
Namiq PƏNAHOVUNDUR**



Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti ilə ictimai-siyasi hazırlıq sistemində keçirilən dərslər

(İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə dərslər hazırlaşmaq üçün kömək)

Suallar:

1. Hərbi əmlakı qorumaq hərbi qulluqçunun borcudur.
2. Əsgər və çavuşların dövlətə vurulan ziyanı görə maddi məsuliyyəti.
3. Hərbi qulluqçuların dövlətə vurduqları maddi ziyanı görə cinayət məsuliyyəti.

Hərbi əmlakı qorumaq hərbi qulluqçunun borcudur

Hərbi əmlak nədir? Hərbi əmlak dedikdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Sərhəd Qoşunlarının, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrinin, hərbi hissə, müəssisə, hərbi məktəb, idarə və təşkilatların sərəncamında olan silahların, döyüş texnikasının və başqa texnikanın bütün növləri, döyüş sursatı, yanacaq, ərzaq, əşya, mühəndis, kimya vasitələri və evlər, digər maddi və pul vəsaitləri başa düşülür.

Ölkə rəhbərliyi Azərbaycan Ordusunun döyüş qüdrətinin yüksəldilməsi üçün ardıcıl iş aparır. Döyüş hazırlığı prosesinin keyfiyyətli və səmərəli təşkili üçün Silahlı Qüvvələrimiz lazımi maddi və texniki vəsaitlərlə təmin olunur. Ölkə rəhbərliyinin bu qayğısı sayəsində Silahlı Qüvvələrin hissələri öz döyüş hazırlığını artırır.

Ordu quruculuğunu daim öz nəzarəti altında saxlamış, müasir Azərbaycan dövlətçiliyinin və milli hərbi qüdrətimizin yaradıcısı ulu öndər Heydər Əliyev Silahlı Qüvvələrin inkişafı və maddi bazanın möhkəmləndirilməsi məqsədilə 2002-ci il avqust ayının 17-də "Silahlı Qüvvələrə yardım fondunun yaradılması haqqında" fərman imzalamışdır.

Bu gün Azərbaycan Silahlı Qüvvələrində olan döyüş texnikası və digər texnika, silahlar və sursatlar ordunun döyüş qabiliyyətini yüksək səviyyədə saxlamağa imkan verir. Ömrünü Azərbaycanın dövlət müstəqilliyinin və onun beynəlxalq nüfuzunun yüksəldilməsinə sərf etmiş Ümummilli lider Heydər Əliyevin ölkəmizin müdafiə potensialı üzrə götürdüğü strateji xətti qətiyyətlə və uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev demişdir: "Ordu quruculuğunda da böyük addımlar atılacaqdır. Artıq bu istiqamətdə çox böyük dəyişikliklər mövcuddur və bu proses davam edəcəkdir. Azərbaycanın müdafiə potensialı güclənəcəkdir. Bu, bizim strateji xəttimizdir".

Hərbi xidmətə çağırılan hər bir vətəndaş xidməti vəzifələrini yerinə yetirmək üçün dövlət tərəfindən silah və texnika ilə, eləcə də öz şəxsi tələbatlarını ödəmək üçün müəyyən olun-

Mövzu: Hərbi əmlakı qorumaq hərbi qulluqçunun borcudur. Əsgər və çavuşların dövlətə vurulan ziyanı görə maddi məsuliyyəti.

İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə bu dərslər hazırlaşarkən Azərbaycan Respublikasının Konstitusiyasından, Silahlı Qüvvələrin nizamnamələrindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsindən və "Hərbi qulluqçuların dövlətə vurduqları ziyanı görə maddi məsuliyyəti haqqında" Əsasnamədən istifadə etmək və mövzunu bölmənin gündəlik həyatı ilə bağlamaq tövsiyə olunur.

muş normalarda ərzaq, əşya və pul təminatları ilə təmin olunur. Bu isə hərbi qulluqçudan ona həvalə olunmuş maddi vəsaitlərə qayğı ilə yanaşmağı, onları qorumağı və israfçılığa yol verməməyi tələb edir. Hərbi qulluqçuların maddi məsuliyyəti hərbi qanunvericilik aktları ilə müəyyən edilir. Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsində əsgərlərdən (matroslardan) tələb edilir:

- əsgər (matros) sülh və müharibə dövrlərində ona tapşırıqları vəzifələrin və tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsi ilə yanaşı, öz silahının, eləcə də ona həvalə olunan döyüş texnikası və digər texnikanın vəziyyətinə cavabdehdir;
- dövlət əmlakını qorumaq, geyimi və ayaqqabını səliqə ilə geymək, onları vaxtında təmir etmək, təmizləmək və göstərilmiş yerdə saxlamaq əsgərin (matrosun) vəzifə borcudur.

Əsgər və çavuşların dövlətə vurulan ziyanı görə maddi məsuliyyəti

Azərbaycan Respublikasının 10.01.1995-ci il tarixli Qanunu ilə "Hərbi qulluqçuların dövlətə vurduqları ziyanı görə maddi məsuliyyəti haqqında" Əsasnamə təsdiq edilmişdir. 04.11.97-ci il və 19.08.98-ci il tarixlərdə həmin qanuna bir sıra dəyişikliklər və əlavələr edilmişdir.

Hərbi qulluqçular hərbi nizamnamələrlə, əmrlərlə və digər aktlarla nəzərdə tutulan vəzifə borclarını yerinə yetirərək dövlətə vurduqları ziyanı görə təqsirli olduqda bu Əsasnaməyə uyğun olaraq maddi məsuliyyət daşıyırlar.

Hərbi qulluqçular vəzifə borclarını yerinə yetirmədikləri zaman vurduqları ziyanı görə ümummülki qaydada maddi məsuliyyət daşıyırlar.

Hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəli komandirin (rəisin) əmrini vicdanla yerinə yetirmələri və ya konkret şəraitdə haqlı xidməti risk nəticəsində, yaxud hüquqi

hərəkətlər nəticəsində dövlətə vurduqları ziyanı görə maddi məsuliyyət daşıyırlar.

Hərbi qulluqçular və toplanışa çağırılmış vəzifəli tərəfindən dövlətə vurulmuş ziyan, onların həmin ziyanı səbəb olmuş hərəkətlərinə (hərəkətsizliyinə) görə intizam və yaxud cinayət məsuliyyətinə cəlb edilə bilməməsindən asılı olmayaraq ödənilir.

Hərbi qulluqçular öz təqsirləri üzündən dövlətə vurduqları zərərin tam həcmi məbləğində maddi məsuliyyət daşıyırlar:

- hərbi əmlakın qəsdən məhv edilməsi, zədələnməsi, korlanması, oğurlanması, qanunsuz sərf edilməsi və ya cinayət məsuliyyətinə səbəb olub-olmamasından asılı olmayaraq qəsdən edilən başqa hərəkətlərlə zərər vurulduqda;
- naryad və başqa sənədlərlə faktiki görülməmiş işlər görülmüş işlər kimi göstərildikdə, hesabat rəqəmləri təhrif edildikdə və dövlət başqa şəkildə aldadıldıqda;
- zərər sərəxş vəziyyətdə olan şəxs tərəfindən vurulduqda;
- zərər cinayət məsuliyyətinə cəlb olunan şəxs tərəfindən vurulduqda.

Hərbi qulluqçuların dövlətə vurduqları maddi ziyanı görə cinayət məsuliyyəti

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin "Hərbi xidmət əleyhinə olan cinayətlər" bölməsində hərbi qulluqçuların dövlətə vurduqları maddi ziyanı görə cinayət məsuliyyəti müəyyən edilmişdir:

Maddə 347.

Hərbi əmlakı itirmə.

Bu maddədə hərbi qulluqçulara xidməti istifadə üçün verilmiş silahın, döyüş sursatının, nəqliyyat vasitələrinin, texniki təchizat əşyalarının və s. hərbi əmlakın saxlanması qaydalarını pozma nəticəsində hərbi əmlakın itirilməsinə görə məsuliyyət nəzərdə tutulub. Belə əməllərə görə hərbi qulluqçu minimum əmək haqqının iki yüz

mislinədək cərimə və ya iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Maddə 348.

Hərbi əmlakı ehtiyatsızlıqdan zədələmə, xarab etmə və ya məhv etmə.

Belə əməllər minimum əmək haqqının beş yüz mislinədək cərimə və ya iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Eyni əməl müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Maddə 349.

Hərbi əmlakı qəsdən məhv etmə və ya zədələmə.

Silahlı, döyüş sursatını, hərbi texnikanı və ya sair əmlakı qəsdən məhv etmə və ya zədələmə, digər cinayətin əlamətləri olmadıqda minimum əmək haqqının beş yüz mislinədək miqdarda və ya iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya dörd ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bu əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə, ağır nəticələrə səbəb olduqda, müharibə və ya döyüş şəraitində törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Hər bir hərbi hissənin öz təyinatına görə müvafiq tapşırıqları var. Bu tapşırıqları yerinə yetirmək üçün hissə və bölmələr kifayət qədər texnika və silahlara, sursata malikdirlər. İctimai-siyasi hazırlıq sistemində öyrənilən bu mövzu hərbi qulluqçuları onlara həvalə olunmuş döyüş texnikasını, digər texnika və silahları, hərbi əmlakı qoruyub saxlamağa və ondan bacarıqla istifadə etməyə, Azərbaycan xalqı və dövləti qarşısında Vətənin müdafiəsi, ərazi bütövlüyünün bərpası və müstəqilliyimizin təmin olunmasında məsuliyyətlərini şüurlu dərk etməyə səfərbər etmək üçün planlaşdırılır və keçirilir.

Grup rəhbəri mövzunu yekunlaşdırarkən dinləyicilərə bir daha Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin aşağıdakı sözlərini xatırlatmalıdır: "Azərbaycan Ordusu güclü ordudur. Biz çalışacağıq və əminəm nail olacağıq ki, bu ordu daha da güclənsin və qarşıda duran bütün məsələləri həll edə bilsin".

**Müdafiə Nazirliyi
Mənəvi-Psixoloji
Hazırlıq və İctimaiyyətlə
Əlaqələr İdarəsi**

İşğalçı orduda xidmətdən yayınma halları artır

Ermenistan silahlı qüvvələrində mövcud olan dözülməz şərait ucubətindən hərbi xidmətdən yayınmağa çalışanların sayı artmaqdadır. Son bir ay ərzində Qarabağda, işğal olunmuş ərazilərimizdə yerləşdirilən Ermenistan ordusunun bölmələrində hərbi hissəni tərk etmək, xidmət yerinə qayıtmamaq, hərbi xidmətdən yayınmaq məqsədilə özünə qəsd etmək halları xeyli çoxalıb. Belə ki, avqustda təkə bir hərbi hissədə ondan artıq fərarilik və xidmətdən yayınma hadisəsi qeydə alınıb.

Fiziki və mənəvi işgəncələrə məruz qalan Rafael Hakopyan xidmətdən boyun qaçırmaq məqsədilə özünə qəsd edib.

Vəzifəyə yeni təyin edilmiş zabit, taqım komandiri Hayk Martirosyana məzuniyyəti bitdikdən sonra hərbi hissəyə qayıtmadığına görə, "xidmət yerini özbaşına tərk etmə" maddəsi ilə cinayət işi açılıb.

Hərbi qulluqçu Tsağir Avakyan üzvləşdiyi özbaşınalıq səbəbindən xidmət yerini tərk edib və hazırda onun geri qaytarılması üçün tədbirlər görülür.

Zabitlərin söyüş və təhqirlərinə məruz qalaraq xidmət yerini tərk edən Q.Priposyan bərsində də cinayət işi açılıb, bərsində axtarış elan edilib.

Digər hadisə isə Madagizdəki hərbi hissədə baş verib. Keşfiyyat bölüyünün əsgəri Sergey Mardanyan və əlahiddə taqımın əsgəri İvan Vanesyan da hərbi hissəni özbaşına tərk edərək qaçıblar.

Harut Melikyan və Vazgen adlı çavuş zabitlə sövdələşərək hərbi hissəni tərk edib. Ermenistana qaçmaq istəyiblər. Vazgen Xankəndi nəzarət-buraxılış məntəqəsində hərbi polis tərəfindən saxlanılaraq həyavaxta aparılıb.

Gənc əsgər Razmik Qalustyan nizamnamədən kənar münasibətlər zəminində məruz qaldığı təzyiqlərə tab gətirməyərək xidmət yerindən qaçıb.

Başqa bir məlumatda isə bildirilir ki, hərbi hissədəki qanunsuzluqlardan bezən kapitan Aleksandr Xaçaturyan da hərbi hissəni icazəsiz tərk edib. Bərsində axtarış elan edilsə də, hələ ki, zabitə tapmaq mümkün olmayıb.

Maraq doğuran faktlardan biri də odur ki, sosial şəbəkələrdə paylaşmalar edən erməni hərbi qulluqçuların valideynləri övladlarının xidmətin çətinliklərinə, aclığa və səfələtə dözmək məcburiyyətində olduqlarını çəkinmədən dilə gətirirlər.

Sosial şəbəkə istifadəçiləri Ermenistan silahlı qüvvələrinin hərbi hissələrində vəzifəli şəxslərin özbaşınalıqları, nizamnamədən kənar münasibətlər, fiziki təhqirlər, yerli bazılıq nəticəsində mövcud olan psixoloji gərginliyin dözülməz olduğunu da xüsusi qeyd edirlər.

Ermenistanlı valideynlər hərbi kollektivlərdə mövcud olan bu vəziyyətdən ciddi narazı olduqlarını və hər vasitə ilə övladlarını xidmətdən kənarlaşdırmağa çalışdıqlarını artıq gizlətmirlər.

İsa ELDAROĞLU

5 Oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

"Mən yer üzündə müəllimdən yüksək ad tanımıram"

Ümummilli lider Heydər Əliyev:

Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq.



Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür. Bu əlamətdar gün hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Silahlı Qüvvələrimizin təhsil müəssisələrində çalışan müəllimlərimizin də bu əlamətdar hadisədə payı vardır.

Müəllim müqəddəsdir, bütün dövrlərdə bu peşə sahiblərinin üzərinə böyük vəzifələr düşüb. İnsanlara bilik vermək, elm öyrətmək kimi mühüm vəzifənin öhdəsindən onlar gəlir.

Hər birimiz üçün müəllim doğma və əzizdir. Çünki müəllim bizə təhsil verir, dərs öyrədir, yol göstərir, daim qaygımi-

yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq.

Cəmsid Naxçıvanski adına Hərbi Liseyde də öz peşəsinə, sənətinə ürəkdən bağlı olan müəllimlər tədris etdikləri fənləri gələcəyin zabitləri olacaq kursantlara sevgi və məhəbbətlə aşılayırlar. Onlar tədris otaqlarına qürur hissləri ilə daxil olurlar. Ona görə ki, sabahın zabitlərinə - Vətənin müdafiəçilərinə dərs deyirlər.

Hərbi liseyin şöbə rəisi polkovnik Elman Namazov da müəllimlər haqqında xoş sözlər dedi. Bildirdi ki, müəllimlərimiz öz işlərinə böyük məsuliyyət və diqqətlə yanaşır, fənləri kursantlara əhatəli və geniş öyrətməyə çalışırlar. Polkovnik söhbətində öz peşəsinə məsuliyyətlə yanaşan müəllimlərdən Aynur Gülməmmədovanın, Mətanət Həsənovanın, İlahə Rüstəmovanın adlarını çəkdi.

Tədris otaqlarına üz tuturuq. Riyaziyyat müəllimi Aynur Gül-

Məktəb ikinci evimizdir. Məhz bu müqəddəs ocaqdan böyük həyata vəsiqə alırıq. Onun üçün də əsl vətəndaş kimi yetişməyimizdə böyük rolu olan müəllimlərimizin əməyini heç zaman unutmuruq.

Yolumuz Şəkiyə - uca, əzəmətli dağların ətəyində məskən qurub tarixləşən Kiş kəndindədir. Kəndin çay kənarında yerləşməsi burada qədim insan məskənlərinin olduğundan xəbər verir. Kiş kəndi yaşı əsrlərə söykənən tikililəri ilə məşhurdur. Bunlardan ən məşhuru Kiş məbədidir. Bu gün kəndin 7 min əhalisi var. Hazırda kənddə iki məktəb fəaliyyət göstərir. Biri 1928-ci ildə inşa edilmiş 4 saylı tam orta məktəb, digəri isə Heydər Əliyev adına Kiş kənd 1 saylı tam orta məktəbdir. Respublikamızın bütün ümumtəhsil ocaqlarında olduğu kimi hər iki məktəbdə də ilk dərs gününün məşğələsi "Ordumuzun şanlı aprel döyüşləri və Cocuq Mərcanlıya qayıdışı" mövzusu üzərində quruldu.

Heydər Əliyev adına Kiş kənd 1 saylı tam orta məktəbin müəllim və şagird heyəti yeni dərs ilinə böyük sevinc, yüksək əhval-ruhiyyə ilə hazırlaşmış. Bu onların üzlərindəki təbəssümdən də açıq aydın sezilirdi. Əllərində gül-çiçək tutmuş birincilər məktəb yollarında ilk kövrək addımlarını atacaqdılar. Valideynlər heyəcanla, səbirsizliklə birinci zəngin səslənməsini gözləyirdilər. Gənc nəslin təlim-təربiyəsində ömrünü şam kimi ərindən müəllimlər yeni dərs ilinin açılması və Bilik günü münasibətilə bir-birlərini təbrik edirdilər. Əvvəlcə məktəbin direktoru Elçin Qarayevlə görüşüb gelişimizin məqsədi barədə məlumat verdik.

Elçin müəllim bizimlə söhbətində bildirdi ki, kəndimiz ucqar dağ kəndi olsa da, burada təhsilin səviyyəsi hər dənəmdə yüksək olub. "İstər Sovet dövründə, istərsə də müstəqillikdən sonrakı dövrdə. Ulu Öndər rayonumuza gələrkən Kiş kəndində müasir məktəb kompleksinin tikilməsi barədə tapşırıq vermişdi. 2005-ci ildə gördüyünüz bu müasir məktəb kompleksi tikilib istifadəyə verildi. Məktəbimiz Ümummilli Liderimizin adını daşıyır. Hər il onlarla məzunumuz 600-dən yuxarı bal toplayaraq respublikamızı



zın müxtəlif ali məktəblərinə daxil olur. Məktəbdə nizam-intizam qaydaları möhkəm qorunur, dərse davamiyyət hər zaman yüksəkdir".

Gənc nəslin vətənpərvərlik tərbiyəsinə böyük önəm verildiyini deyən məktəb direktoru onu da vurğuladı ki, məktəbimizin müəllimləri hazırlıqlı, daim öz üzərlərində çalışaraq bilik səviyyələrini artıran müəllimlərdir. "Onlar daim tədbirlərdə fəal iştirak edərək gənclərimizə Vətənə məhəbbət, torpağa bağlılıq hissləri aşılayırlar. Milli-mənəvi dəyərlərimiz, qəhrəmanlıq tariximiz öyrənilir və bununla da əsas məqsədimiz məktəblilərin vətənpərvərlik ruhunda tərbiyə olunmalarıdır. Gördüyünüz kimi, ilk dərs gününün mövzusu da ordumuzun aprel döyüşləri və işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə qayıdışıyla bağlıdır. Kəndimizin iki şəhid oğlu - vaxtilə məktəbimizi bitirən məzunlarımızın mayor Aqşin Abdullayevin, gizir Orxan Hümətovun və digər şəhidlərimizin qəhrəmanlıqları haqqında məktəblilərə geniş məlumatlar çatdırıldı".

Söhbətimizi məktəbin tarix müəllimi Ələddin Ramazanovla davam etdiririk. O söylədi ki, tarixdən, ədəbiyyatdan, ümumiyyətlə, humanitar fənlərdən dərs demək hər bir müəllimdən məsuliyyət tələb edir. "Çünki xalqımızın qəhrəmanlıq tarixini öyrədən, gələcək həyatlarında mühüm rol oynayan amilləri şagirdlərə düzgün başa salan və onları milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə edən məhz bu sahədə çalışan müəllimlərimizdir."

İlk dərs gününün məşğələsinin "Aprel döyüşləri və Cocuq Mərcanlıya qayıdışı" mövzusunda keçirilməsinin əhəmiyyətini vurğulayan Ələddin

müəllim bildirdi ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncamı qaçqın və köçkünlərimizdə işğal altında olan torpaqlarımızın düşməndən azad edilərək doğma yurdlarına qayıdacaqlarına böyük inam yaratdı. "Cocuq Mərcanlıya qayıdışı böyük qayıdışın başlanğıcıdır. Bu gün Cocuq Mərcanlılar öz doğma torpaqlarına qayıdıblar. Ordumuzun şanlı aprel döyüşlərindən sonra alınan mühüm əhəmiyyətli Lələtəpə yüksəkliyi düşmən tərəfdən Cocuq Mərcanlı kəndinə yaranan təhlükəyə birdəfəlik son qoydu. Aprel döyüşləri xalqımızda qələbəyə inamı artırdı. Silahlı Qüvvələrimizin gücünü, qüdrətini nəinki düşməne, o cümlədən dünyaya göstərdi. Hərbiçilərimizin döyüş əzmini, vətənpərvərliyini, torpaqsevərliyini göstərdi. İşğalçı Ermənistanın bir daha qorxaqlığını, təcavüzkarlığını göstərdi. Kəndimizdən aprel döyüşlərində şəhid olan gizir Orxan Hümətovun, bu il fevralın 24-də düşmən təxribatının qarşısını alarkən canından keçən şəhid mayor Aqşin Abdullayevin qısa, lakin şərəfli həyat yolu tək-cə Kiş kəndinin gənclərinə deyil, bütün Azərbaycan gəncliyinə örnekdir".

Məktəb müəllimləri ilə söhbətlərdən qürur hissi keçirdim və mənə bir daha aydın oldu ki, Aqşin də, Orxan da qəhrəmanlıq yolunu - müqəddəs hərbiçilərin peşəsini seçməyə bilməzdilər. Həm də Vətən, torpaq yolunda canlarından, qanlarından keçib şəhidlik zirvəsini də fəth etməyə bilməzdilər!

Lalə HÜSEYNOVA,
"Azərbaycan Ordusu"



za qalır. Buna görə də müəllimlərimizi böyük ehtiram və hörmətlə xatırlayırıq. Öyrəndiklərimizə görə həmişə onlara minnətdarıq.

Müəllimlər cəmiyyətin memarlarıdır desək, yəqin ki, səhv etmərik. Bu danılmaz bir həqiqətdir ki, hər kəsin layiqli vətəndaş kimi formalaşmasında müəllimlərimizin əvəzsiz xidmətləri vardır.

Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirirdi. Dahi şəxsiyyət öz müəllimlərini minnətdarlıqla xatırlayır, onların xidmətləri haqqında ürəkdolu su danışırdı. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşmış, onların maddi rifah halının qayğısına qalır. "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma

məmmədovanın dərs dediyi sinif otağının qapısını döyüb içəri daxil oluruq. Müəllim dərsin mövzusu şagirdlərə izah edir. Bu vaxt zəng vurulur, kursantlar fasiləyə çıxırlar. Aynur xanımla söhbət edirik. O, müəllimlik peşəsindən böyük sevgi ilə söz açaraq deyir:

- Müəllimlik şərəfli işdir, çünki o, öz həyatını xalqın gələcəyinə həsr edir. Müəllimlik məsuliyyətli işdir, çünki gələcək nəsillərin böyüməsində və tərbiyə olunmasında həlledici rol oynayır. Mən də Cəmsid Naxçıvanski adına Hərbi Liseyde çalışmağımdan qürur duyuram, gələcəyin zabitlərinə dərs deməkdən iftixar hissləri keçirirəm. Teymur Mehtiyev, Vahid Mərdanlı, Qurban Qurbanov və Fərid Cəfərov kimi kursantların müəllimi olmağımla qürur duyuram.

Vahid MƏHƏRRƏMOV,
C.Naxçıvanski adına
Hərbi Lisey

MOİK-in idmançıları qaliblər sırasında

Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) idmançıları sentyabrın 18-dən 25-dək Litva Respublikasının Klaypeda şəhərində hərbiçilər arasında güləş üzrə 32-ci dünya çempionatına inamla, ümidlə yola düşmüşdülər. Çünki klubun kollektivi həmişə olduğu kimi, bu dəfə də yarışlara ciddi hazırlaşmışdı. Yarışlar ərafəsi MOİK-in rəisi polkovnik-leytenant Rəşad Quliyev bildirdi ki, bu mötəbər yarışda idmançıların bütün təlim-məşq toplanışlarını uğurla başa çatdırıb. "Həyatımız uğurlu nəticələr qazanacaq. Komandamızın tərkibində güclü idmançılar çoxdur. Onlardan yüksək nəticələr gözləyirik".



Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun üzvü, hərbiçilər arasında güləş üzrə 32-ci dünya çempionatının yunan-Roma yarışında ölkəmizi 85 kiloqramda təmsil edəcək İslam Abbasov bildirdi: "Dünya çempionatına hazırlıq prosesini yüksək səviyyədə keçdik. Komandamız çox güclüdür. Gəncər arasında dünya və Avropa çempionu, İslam Həmrəyliyi Oyunlarının, böyükler arasında Dünya Kubokunun qalibi olmuşam. Hədəfim bu yarışda da çempion olmaqdır".

"Hərbiçilər arasında keçirilən güləş üzrə dünya çempionatında üçüncü dəfə qızıl medal qazanmaq arzusundayam. Yarışa tam hazırım. Məqsədim üçqat çempion olmaq və Azərbaycan bayrağını yüksəklərdə dalğalandırmaqdır", - bu sözləri isə yola düşməzdən qabaq başqa bir idmançımız - ikiqat dünya çempionu Ağahüseyn Mustafayev dedi.

Görüşdə yarışla bağlı fikirlərini bildiren qadın güləşçimiz, MOİK komandasını 48 kq çəki dərəcəsinə təmsil edən Türkan Nəsirova da əminliklə söz verdi ki, hərbiçilərin dünya çempionatından Vətənə medalla qayıdacaq.

Əməkdar məşqçi mayor Nazim Əlicanov söhbətində qeyd etdi ki, xalqımızı sevindirməyə çalışacağıq. "Komanda üzvlərinin əhval-ruhiyyəsi yaxşıdır. Ümid edirik ki, güləşçilərimiz yüksək əyarlı medalları qazanacaq. Güləşçilər də, məşqçilər də yarışa səylə hazırlaşsınlar. Bizə yaradılan yüksək şəraitə görə Müdafiə Nazirliyinin və MOİK-in rəhbərliyinə minnətdarıq".

Sentyabrın 19-da Litvanın Klaypeda şəhərində hərbiçilər arasında güləş üzrə 32-ci dünya çempionatının təşkilat komitəsinin sonuncu iclasında Beynəlxalq Hərbi İdman Şurasının (CISM) rəsmi nümayəndəsi Abdul Rahim Bello, Litva Güləş Federasiyasının prezidenti Giedrius Dambrauskas və

CISM-in Qafqaz, Qara dəniz və Balkan regionu üzrə əlaqələndiricisi, ehtiyatda olan polkovnik Nevzat Varol və yarışlara qatılan komandaların rəhbər heyəti iştirak edirdilər.

Litva nümayəndə heyətinin rəhbəri Valentinas Mizqaitis dünya çempionatının keçirilməsi ilə əlaqədar görülən işlər, yarışlar keçirilən müddətdə tətbiq ediləcək davranış qaydaları, hərbi hissənin ərazisində yaradılan şərait və günün nizam qaydaları barədə toplaşanlara məlumat verdi.

CISM-in güləş komitəsinin sədri Marko Korpella çıxış edərək yarışların təşkilindən, əhəmiyyətindən və təmsil etdiyi qurumun məramından, gələcəkdə keçirilməsi planlaşdırılan yarışlardan danışdı, idmançılara uğurlar arzuladı.

Yarışların birinci günündə MOİK-in altı idmançısı mübarizəyə qoşuldu. Sərbəst güləşçilərimiz Əfqan Xaşalov (57 kq), Qalib Əliyev (61 kq), Ağahüseyn Mustafayev (65 kq), Coşqun Əzimov (70 kq), qadın güləşçilərimizdən Türkan Nəsirova (48 kq) və Tatyana Varantsova (53 kq) xalça üzərinə çıxdılar.

Ağahüseyn Mustafayev keçirdiyi iki görüşdən qalib ayrıl-

mağı bacardı. İdmançımız birinci görüşdə Ukrayna idmançısı, erməni əsilli Qor Aqanesyana 14:11 hesabı ilə qalib gəldi. O, ikinci görüşdə Polşa təmsilçisi David Tokunovu 16:6 hesabı ilə məğlub etdi.

Coşqun Əzimov ilk qarşılaşmada iranlı Məhəmməd Kamanqaridən üstün oldu - 8:3. Əfqan Xaşalov isə birinci görüşdə ukraynalı Andrey Yatsenkoya 10:5, digər görüşdə iranlı Məhəmməd Təhmasibiyyə 5:4 hesabı ilə qalib gəldi.

Qalib Əliyev isə İran idmançısı Maliki Mahammadini 7:6, rusiyalı güləşçi Siurun Omaki isə 6:1 hesabı ilə məğlubiyətə uğratdı.

Nahar fasiləsindən sonra final yarışları başladı və Azərbaycan idmançısı Qalib Əliyev hərbiçilər arasında güləş üzrə 32-ci dünya çempionatının birinci günündə qızıl medal qazandı. Sərbəst güləşçimiz Q. Əliyev 61 kiloqram çəki dərəcəsinə finalda amerikalı Rayn Menqlanı 8:4 hesabı ilə məğlub edərək dünya çempionu oldu.

MOİK-in da ha bir üzvü Əfqan Xaşalov (57 kq) Rumıniya güləşçisi Dukuk Andrei 8:1 he-



MOİK-in komandası hərbiçilər arasında dünya çempionatının sərbəst güləş yarışlarında daha bir bürünc medal qazanaraq 22 komanda arasında üçüncü oldu.

Sentyabrın 21-də Litvanın Klaypeda şəhərində keçirilən hərbiçilər arasında güləş üzrə 32-ci dünya çempionatına qatılan nümayəndə heyətlərinin rəhbərləri və Beynəlxalq Hərbi İdman Şurasının (CISM) təmsilçiləri ilə yarışlara ev sahibliyi edən şəhərin meri Vitautas Qrubliauskasın rəsmi görüşü oldu.

Görüşdə qonaqları səmimi salamladıqdan sonra, çıxış edən mer dünyanın müxtəlif ölkələrindən olan hərbiçilərin, o cümlədən Azərbaycanın bu mötəbər yarışa böyük heyətlə qatılmasının önəmli qeyd edib.

Çempionatın üçüncü günündə Litva Beynəlxalq Universitetinin idman zalında keçirilən yarışda yunan-Roma güləşçilərimiz Sənan Əlimirzəyev (71 kq), Murad Məmmədov (59 kq) və

gümüş, 1 bürünc medal qazandılar.

Bu dəfə Azərbaycanın dörd güləşçisi mübarizəyə qoşuldu. Elton Vəzirzadə (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Cavid Feyziyev (130 kq) xalça üzərinə çıxdılar.

İdmançılarımızın hamısı ilk görüşdə qələbə qazandılar.

İsveç güləşçisi Dietçe Damiyanı 4:3 hesabı ilə məğlub edən Elton Vəzirzadə sonrakı qarşılaşmada Koreya Respublikasından olan Yu Yeontak üzərində 4:3 hesabı ilə qələbə qazandı. O, Ermənistan idmançısı Rafike Manukyanı 6:4 hesabı ilə məğlub edərək finala çıxdı.

Başqa güləşçilərimiz İslam Abbasov Estoniya təmsilçisi Piaser Martini 8:0, Orxan Nuriyev Koreya Respublikasından olan Gu Hak Bonu 13:2, Cavid Feyziyev isə çinli Siemge Qaribunu 4:0 hesabı ilə məğlub etdilər.

Sentyabrın 23-də yarışların bağlanış mərasimində Litvanın dövlət və hökumət rəsmiləri, Beynəlxalq Hərbi İdman Şurasının (CISM) təmsilçisi və iştirakçı ölkələrin nümayəndə heyətləri iştirak etdilər.

Çıxış edənlər qalib idmançılara təbrik etdilər. Sonra idmançılar mükafatlandırıldı.

Sentyabrın 26-da 32-ci dünya çempionatında iştirak edən komandamız Vətənə qayıtdı.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançılarımızı Müdafiə Nazirliyinin əməkdaşları, hərbiçilərin yaxınları, idmansevərlər gül-çiçək dəstələri ilə qarşıladılar.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun komandasının qatıldığı dünya çempionatında 4 qitəni təmsil edən 22 ölkədən 320-yə yaxın idmançı mübarizə apardı. Dünya çempionatının sərbəst və yunan-Roma güləşi yarışlarında iştirak edən idmançılarımız 1-i qızıl, 3-ü gümüş və 6-sı bürünc olmaqla 10 medal qazandılar. Azərbaycan yığmasının aktivinə qızıl medalı Qalib Əliyev yazdırdı. Sərbəst güləş üzrə Azərbaycan yığması komanda hesabında medalların sayına görə üçüncü oldu və çempionatın kubokuna layiq görüldü.

İsa İSMAYILOV,
hərbi jurnalist



şəkilində, Ağahüseyn Mustafayev isə (65 kq) iranlı Mehran Nasirini 4:3 hesabı ilə məğlubiyətə uğrataraq üçüncü pillədə qərarlaşaraq bürünc medallara layiq görüldülər. Həmin gün xalça üzərinə çıxan daha bir güləşçimiz Coşqun Əzimov da (70 kq) polşalı Mateus Pizariskini 11:5 hesabı ilə məğlub edərək bürünc medal qazandı.

Qadın güləşçimiz Türkan Nəsirova (48 kq) finalda Çin idmançısı Jou Çengçengi 8:5 hesabı ilə məğlub edərək gümüş medala sahib oldu. Qeyd edək ki, dünya çempionatında komandamıza ilk medalı qazandıran məhz qadın güləşçimiz Türkan Nəsirova oldu.

Kərim Cəfərov (66 kq) xalça üzərinə çıxdılar.

İlk olaraq 71 kiloqram çəki dərəcəsinə Sənan Əlimirzəyev Litva güləşçisi Sleiva Kristupasa 11:4 hesabı ilə qalib gəldi.

Güləşçimiz Murad Məmmədov da 59 kiloqram çəki dərəcəsinə ilk görüşdə ukraynalı Viktor Petriki 9:1 hesabı ilə məğlub etdi. Daha sonra ABŞ idmançısı İldar Hafizov üzərində 9:0 hesabı ilə inamlı qələbə qazanan Murad Məmmədov bürünc medala sahib oldu.

Azərbaycan güləşçiləri dünya çempionatının dördüncü gününə də qələbə ilə başladı və 2

Məsul katib

polkovnik-leytenant
İlham BEHBUDOV

Telefonlar

Baş redaktor: (012) 510-71-97 (faks);
Baş redaktorun müavini: (012) 510-64-27;
Məsul katib: (012) 510-71-98
Məktublar şöbəsi: (012) 510-64-28;

Ünvanımız

Bakı şəhəri, akademik
Şəfaət Mehdiyev küçəsi 144,
"Qızıl Şorq" hərbi şəhəriçiyi

Növbətçi

leytenant
Orxan HÜSEYNLİ

Qəzetin hesabı

Nərimanov Rayon Xəzinədarlığı
Kod: 200189
VÖEN: 1500428611

Qəzet həftədə iki dəfə (III-VI günlər) nəşr olunur.
"Azərbaycan Ordusu" qəzeti kompüter mərkəzində
səhifələndirilərək "Hərbi nəşriyyat"ın mətbəəsində hazır
diapozitivlərdən çap olunur. Əlyazmalara rəy verilmir,
təqdim edilən yazılar müəlliflə qaytarılır.
Qəzeti mod.gov.az sayından oxuya bilərsiniz.

Lisensiya № 361

Sifariş № 379

Nüsxə 4600